



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 99 (8122) ÇƏRŞƏNBƏ AXŞAMI, 7 may 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Azərbaycanla Rusiya arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan



Azərbaycan vasitəsilə qeyd edən dövlət başçısı atılacağına əminliyini ifadə etdi.

Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyə "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorov bu ilin birinci rübündə daşımaqların həcmnin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daimi dəstək verilməsinin böyük önəm daşdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkəmizə iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirdi. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

### Ramazan ayının başlanması münasibətilə təbrik

Əziz həmvətənlər!

Sizi Ramazan ayının - orucluğu və mənəvi yenilməyə, düşünməyə və dua etməyə, bağlılaşmağa və mərhəmət ayının başlanması münasibətilə təbrik edirik. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəci və xeyirxah işlər dövrüdür.

Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əlaqə və etik əsasları dəyişməz qalır. Çünki yaxınlıqna qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram.

**Mehriban ƏLİYEVƏ,**  
Azərbaycan Respublikasının  
Birinci vitse-prezidenti

## 250 milyard dollarlıq sərmayə

Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq "Bir kəmə, bir yol" layihəsi Azərbaycanla Çin arasında hərtərəfli əməkdaşlığa mühüm töhfələr verəcək

Çin paytaxtı Pekində keçirilən "Bir kəmə, bir yol" 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın həm Cənubi Qafqaz regionunda reallaşdırıldığı beynəlxalq transmilli layihələrin əhəmiyyəti, həm də son 15 ildə əldə edilən iqtisadi uğurların dünya çatdırılması baxımından mühüm platforma oldu.

150 ölkənin dəstəklədiyi, 37 dövlət və hökumət başçısının qatıldığı forumda bir daha bəlli oldu ki, Azərbaycan regionda sabitləşdirici faktor, dinamik iqtisadi inkişafa malik ən islahatçı ölkə, dünya birliyinin fəal üzvüdür.

Prezident İlham Əliyev forumdakı çıxışı ilə bir daha Azərbaycan haqqında uzaq Çindən bəyan etdi və dünyanın nəhəng şirkət rəhbərləri ilə danışıqlar apararaq onları Azərbaycanla işbirliklərini genişləndirməyə çağırdı. Çin Xalq Respublikasının Sədri Si Cinpin isə Azərbaycanı Avrasiya məkanında əməkdaşlıq

üzrə Çinin əsas tərəfdaşlarından biri adlandıraraq inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini söylədi.

Bu gün həqiqətən Azərbaycanla Çin arasındakı iktisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var. Çin Şərqi Asiya ölkələri arasında Azərbaycanla

əlaqələrə xüsusi maraq göstərən dövlətdir. Çin - Azərbaycan münasibətləri tarixinə diqqət yetirəndə görə ki, bu iki ölkə arasındakı diplomatik təmaslar çox intensiv olub. 1991-ci il dekabrın 27-də Çin Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bunun ardınca 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycanda səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfəri təyin edilib. Azərbaycan da, öz növbəsində, Çinə olan marağını çox gizlətməyib və 1993-cü il sentyabrın 3-də Milli Məclis Azərbaycanın Çində səfirliyinin açılması barədə qərar qəbul edib və həmin il bu ölkədə səfirliyimiz fəaliyyətə başlayıb.

Ardı 9-cu səh.

### Azərbaycan beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi də tanınır

Bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu daha da möhkəmləndirir



İndi Azərbaycan dünyada mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən məkan kimi də tanınır. Bu ilin əvvəlindən də ölkəmizdə bir sıra belə tədbirlər keçirilib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında onlardan bir neçəsi haqqında ətraflı bəhs edilib.

Bakı VII Qlobal Forumunun, OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMCC) iclasının, "Cənub qaz dəhlizi" Məşvərət Şurasının toplantısının əhəmiyyəti bir daha vurğulanıb.

Bu il martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Ölkəmizin bu tədbirə evsahibliyi etməsi neft bazarında balans qorumaq

və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın "OPEC plus" əməkdaşlığı sahəsində fəal rolunun davamını bir daha təsdiqləyib.

"OPEC plus" formatının yaradılması təşəbbüsü ilə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. "OPEC üzvləri və OPEC üzvləri olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər".

Ardı 8-ci səh.

### Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putina

Hörmətli Vladimir Vladimiroviç. Şərəmetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərinləndirir.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznü başsağlığı verirəm. Xəsərat alanların tezliklə sağlamlığını arzu edirəm.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il

### Ölkəmizdə sosial problemlərin həllinə kompleks yanaşılır

Maaslar, təqaüdlər, sosial ödənişlər artırılır, iş yerləri açılır, sosial mənzillər tikilir, infrastruktur yenilənir

Məlum olduğu kimi, Azərbaycanda əhəlinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev demək olar bütün çıxışlarında bir mənalı olaraq vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni dövlət öz siyasətində iqtisadi inkişafı yanaşı, əhəlinin sosial müdafiəsinə hədəf götürür. Təkcə son 15 il üzrə bu sahədəki faktlara nəzər salıb: maaslar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.

Carı ilin əvvəlindən də əhəlinin sosial müdafiəsi istiqamətində mühüm işlər görülür. Prezidentin imzaladığı sərəncam və fərmanlar sayəsində minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40, məcburi köçkünlərə verilən müavinət 50 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, eləcə də tələbələrə təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər neçəneçə dəfə artırılıb.

Ardı 8-ci səh.

### Azərbaycanın özü qədər əbədi



## Əbədiyaşar ümummilli lider

*El arasında belə deyimlər var: - insan dünyaya göz açanda qisməti özü ilə gəlir;*

*- heyatda təsadüf yoxdur; - filan adama vergi verilib; - filan adam möcüzədir; - filankəs dahidir və s.*

*Maraqlıdır ki, bu deyimlərin hamısını ulu öndərə şamil etmək olar.*

Bu gün adı dövlətçiliyin rəmzinə çevrilən, onunla daim qoşa çəkilən, dünya siyasətində təkrarsız yeri olan fenomen şəxsiyyət, ümummilli lider, müstəqil Azərbaycanın banisi, ən böyük azərbaycanlı, əbədiyaşar Heydər Əliyevin 96, onun siyasi hakimiyyətə gəlişinin 50 illiyi ərəfəsində bu dahi insan barədə fikir söyləmək mənə də nəsihət olduğundan qürur hissi keçirirəm.

Ardı 3-cü səh.

## AZƏRBAYCAN HEYDƏRƏLİYEVŞÜNASLIĞI:

*nailiyyətlər və vəzifələr*

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazanmışdır. Dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri ulu öndər Heydər Əliyevin çoxillik və çoxcəhətli tarixi xidmətlərini yüksək qiymətləndirmiş, ondan bəyənənlik miqyasda qəbul olunan liderlərdən biri kimi söz açmışlar.

XX əsr ərzində bütün tarixi mərhələlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin şərfəti tarixə çevrilmiş dövlətçilik fəaliyyəti və mübarizəsi böyük siyasətçilərin, elm xadimlərinin də həmişə diqqət mərkəzində olmuşdur. Bu cəhətdən Heydər Əliyev qədr haqqında dünya məşhurlarına yüksək sözlər deyilən, şəxsiyyətinə və xidmətlərinə böyük qiymət verilən dövlət xadimləri çox deyildir. Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri seviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimləri: Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmiral, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev, Eduard Şevarnadze, Leonid Kuçma, Henri Kisincer, Zbiqnev Bjezinski kimi məşhur simalardan Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərlandırılmasına dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradıb.

Amerika Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, görkəmli siyasi xadim, professor Zbiqnev Bjezinskiyə aşağıdakı sözləri böyük siyasətçi Heydər Əliyev fenomeninə

verdiyi böyük dəyəri çox dolğun və ümumiləşdirilmiş şəkildə əks etdirir: "Heydər Əliyev haqqında beynəlxalq seviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli lider idi. O, Azərbaycanın müstəqilliyinin, ölkənin firavanlığına doğru inkişafının və demokratiyaya doğru yolunun əsasını qoydu. O, qətiyyətlili, uzaqgörən və aydın düşüncəli idi". Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun baxışları isə Heydər Əliyev fenomeninə yaradıcı ziyalıların fərqli münasibətini ifadə edir: "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından". Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnevsinin aşağıdakı sözləri isə Heydər Əliyev dövlətçilik cəhətdən olan dəyərli xidmətlərindən baxımından əhəmiyyətlidir: "Heydər Əliyev Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliklərin arxitektolarından biridir". Bu mülahizələr Heydər Əliyev dövlətçilik, böyük siyasət və yaradıcı ziyalı münasibətlərini meydana qoyur.

Böyük siyasətçi və böyük elmin son yarım əsrdəki görkəmli dövlət xadimi Heydər Əliyev haqqında baxışlarını əks etdirən çoxsaylı kitablarda və məqalələrdəki baxışlar HeydərƏliyevşünaslıq elmi istiqamətini formalaşdırırdı:

*- HeydərƏliyevşünaslıq - böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdir;*

*- HeydərƏliyevşünaslıq - Azərbaycanşünaslığının əsas aparıcı və hərkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədir;*

*- HeydərƏliyevşünaslıq - müstəqil dövlətçilik və ümummilli ideologiya haqqında elmdir;*

*- HeydərƏliyevşünaslıq - daim inkişafda olan, böyük gələcəyə işıq salan əbədiyaşar novator dövlətçilik təlimidir.*

Ardı 4-cü səh.

## Liderlik xarizması

*Tarixin hər bir dövrü öz liderinə möhtacdır. Liderlər həmişə öz zamanlarının yetirmələri, sanki onun çağırışı ilə dünyaya gələn şəxsiyyətlər olurlar.*

Onlar peyğəmbər də ola bilər, sərkərdə də, siyasətçi də, dövlət başçısı da, alim də, filosof da... Dünyanın siyasi xəritəsində olan bir çox dövlətlər kimi, Azərbaycanda da müxtəlif dövrlərdə bir çox dahi şəxsiyyətlər dünyaya gəlmiş, istedadları, siyasətçiliyi, qəhrəmanlıqları ilə parlamaş və tariximizə adlarını yazıb, əbədiyyət qazanıb bu dünyadan köç etmişlər.

Babək Xürrəmi, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir Şah Əfşar və nəhayət, Heydər Əliyev. Bu və bir çox digər azərbaycanlı şəxsiyyətlər zamanın çağırışına səs verib meydana çıxmış və üzərlərinə düşən missiyaları şərəflə yerinə yetirmişlər. Onların hər biri millətinin, xalqının həqiqi lideri səviyyəsinə yüksəlib, onu arxasına apararaq tarixin bir çox dolanbaclarından bu günümüzdə gətirib çıxarmışlar.

İstər keçmiş, istər müasir tarix sübut edir ki, liderlik iddiasına düşənlər çox olur. Lakin tarix o adama seçir ki, o, zamanın çağırışlarına cavab verə bilər. Belə liderlər başqalardan xarakterlərinə, imkanlarına, təşəbbüskarlıqlarına və bacarıqlarına görə son dərəcə fərqlənir və müstəsna liderlik xarizmasına - fitri istedadla, dərin zəkaya,

cesarətə, mərdliyə, sədəqətə, qətiyyətə sahib olur, ekstremal vəziyyətlərdə vaxtında çəvik və düzgün qərarlar qəbul etməyi bacarırlar.

Tədqiqatçı alimlər qeyd edirlər ki, liderlik xarizması daha çox hər hansı bir ölkənin, xalqın kəskin tarixi dönüş mərhələsində, böhranın dərinləşdiyi məqamlarda özünü göstərir. Alman filosofu Hegel "şəxsiyyət" və "zaman" anlayışlarının izahını verdiyi əsərlərin birində yazır: "Sürətli siyasi iflasa yaxınlaşan xalqın taleyi yalnız dahi tərəfindən xilas edilə bilər". Bu mənada Heydər Əliyev hakimiyyətinin hər iki mərhələsinin tədqiqatçı göstərir ki, O, hər iki dövrdə Azərbaycan tarixi dönüş mərhələlərində xalqının, ölkəsinin köməyinə çatmış və həqiqi liderə çevrilərək öz misilsiz xidmətləri ilə beşəri dəyər daşıyan bu qanunauyğunluğu təsdiq etmişdir.

Şübhəsiz, həyatda heç kim lider doğulmur. Ancaq liderlik keyfiyyətləri, liderlik xarizması insan övladında zaman-zaman formalaşır, ona nüfuz, hörmət və ehtiram gətirir. Heydər Əliyevdə siyasi lider üçün zəruri olan bütün keyfiyyətlər birləşirdi - dərin zəka, ağıl, siyasi intuisiya, güclü iradə, qətiyyət və soyuq məntiq var idi. O, siyasətə təsadüfən gəlməmişdir. Onun heyatını güyrənəkən bir daha şahidi olursan ki, Tanrı bu böyük insanı sanki bütün fəaliyyəti boyu Azərbaycanın xilasına, ölkəsinin müstəqilliyinin quruculuq missiyasına hazırlamışdır.

Ardı 5-ci səh.



## Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:  
Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

#### “Şöhrət” ordeni ilə

Ələkbərov Anar Sahib oğlu

#### “Tərəqqi” medalı ilə

Ağayeva Şəmirə Vahid qızı  
Bayramov Azər Novruz oğlu  
Əliyeva Gülşən Şəfa qızı  
Məmmədov Emin Səhlab oğlu  
Məmmədov Soltan Teymur oğlu

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il

## Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər



Mayın 6-da Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.



Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzünə tər güllər düzülüb.

AZƏRTAC

## Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarım bəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2019-cu il

## Yeni Azərbaycan Partiyası “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirib



Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin



müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışdı. Bildirilib ki, ümummilli liderin apardığı siyasətin əsasında sosial siyasət

dururdu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Sosial rifah məsələsi, əhəlinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlət başçısının apardığı siyasətin əsas sahələrindəndir.

Son bir neçə ay ərzində əhəlinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilmişdir. Bu işlər bundan sonra da davam etdiriləcək.

Əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadiyyət, inkişaf dövrü kimi xarakterizə edib. Bildirib ki, ulu öndər xüsusi qayğıya ehtiyacı olan şəxslərə böyük diqqətlə yanaşır, onların ehtiyaclarının ödənilməsinə daim diqqətdə saxlayırdı. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Nazir qeyd edib ki, Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir. 2003-cü ildən bugünkü əməkdaşlıq yeddi dəfə artırılıb. Minimum əməkhaqqı dəfələrlə artırılıb. Minimum pensiya 40 faiz artırılıb. Prezident İlham Əliyevin qəbul etdiyi bu mühüm qərarlar ölkəmizdə sosial ədalətin qorunduğunun əyani göstəricisidir.

## Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana humanitar yardım missiyalarının 15 illiyi qeyd edilib



Mayın 6-da Bakıda Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarının 15 illiyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, BMT və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycanı nümayəndəliyinin hüquq şöbəsinin müdiri, nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən Oktavian Mohorea “Fuji Optical” şirkətinin 15 ildir xeyirxah missiya həyata keçirdiyini və 31 mindən çox qaçqın, məcburi köçkün, aztəminatlı ailənin bu aksiyadan yararlandığını deyib. O, humanitar aksiyanın bu həftədən etibarən yenidən başlayacağını və Bakı ilə yanaşı, regionlarda da həyata keçiriləcəyini diqqətə çatdırıb.

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu xeyirxah təşəbbüsə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Gündoğar ölkənin özəl şirkətinin 2005-ci ildən etibarən 2005-ci ildən etibarən BMT QAK Azərbaycana humanitar yardım edir. Humanitar yardımlar davamı inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzaev Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin salındığını deyib. O, Azərbaycanın çətin günlərində ona yardım edən hər bir ölkəyə və təşkilata, o cümlədən Yaponiyanın “Fuji Optical” şirkətinə minnətdarlığını bildirib.

Yaponiyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Tereyuki Katori humanitar missiyanın 15 illiyinin qeyd edilməsinə qürurverici olduğunu deyib. Səfir Yaponiyanın Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib.

“Fuji Optical” şirkətinin rəhbəri Akio Kanai yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, səhəti imkan verdikdə bu aksiyanı davam etdirəcəyini deyib. A.Kanai missiyanın ərşəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu il, “Fuji Optical” şirkəti BMT QAK-a 3300 əynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. Şirkət mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərində altı gün ərzində əynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.

## Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məm-



nunluq ifadə olunub, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Belarusun hərbi-sənaye kompleksini müəssisələrinin

istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanması qəbul edilməsinə müsbət qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilib.

## Azərbaycan ilə Rusiya dəmir yolları arasında memorandum imzalanıb

Mayın 6-da “Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini əhəmiyyətli yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzünə gül dəstələri düzülüb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin neqliyyat-logistika imkanları, beynəlxalq neqliyyat dəhlizləri barədə məlumat verib. “Şimal-Cənub” Beynəlxalq Neqliyyat Dəhlizindən danışan QSC sədri bildirdi ki, dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol



oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Sonra ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüşün sonunda Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozorov imzalayıblar. Memorandum Avrasiya-dakı beynəlxalq neqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal neqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiya siyasət həyata keçirilməsinə yönəlib. Tərəflər demir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli demir yolu şirkətlərinin neqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Neqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars demir yolunun infrastrukturunu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yükdəşmənin artmasına kömək edəcək təd-

birlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirilməsinə diqqət göstərilib. “Rusiya Dəmir Yolları” ASC ilə “Azərbaycan Dəmir Yolları” QSC “Şimal-Cənub” Beynəlxalq Neqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər. Bundan əlavə, şirkətlər öz səylərini Şərqi Qərbi istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycan ilə Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaları Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklərini vurğulayıblar. Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilk məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılıb. “Şimal-Cənub” Beynəlxalq Neqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmilərinə nəzərən alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətinin artırılması üçün infrastrukturun rəzalaşdırılması şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.





# Azərbaycanın özü qədər əbədi



## Əvvəlki 1-ci səh.

1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyev bir ay sonra məşhur avqust plenumundakı çıxışında ölkədə olan korrupsiya probleminə toxunur və bununla da korrupsiyaya qarşı ciddi mübarizəyə başlayır. O vaxta qədər sovet rejimində yüksək vəzifəli şəxs tərəfindən belə problema toxunulmamış, yeni buna cəsarət edən olmamışdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləmiş, hər zaman olduğu kimi, bu gün də bu böyük tarixi şəxsiyyətin idarəçilik məktəbindən öyrənən, bəhrələnən bir şəxs kimi deyə bilərik ki, ulu öndərin 60 ildən çox gərgin əmək fəaliyyəti bilavasitə Azərbaycanın keçmiş və müasir tarixi ilə sıx, üzvi şəkildə bağlı olmuşdur.

Artıq 28 ildir ki, Azərbaycan dövləti ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni şanlı bir dövrünü - bərpə olunmuş müstəqillik dövrünü yaşayır. Ötən müddət ərzində ölkəmiz siyasi-iqtisadi böhrandan, tənzümlü və xoşbəxt qurtularaq dünyanı sürətlə inkişaf edən dövlətlər sırasına yüksəlib. Şübhəsiz ki, bu dinamik inkişafın əsasında ulu öndər Heydər Əliyevin çoxsaxlı fəaliyyəti, əbədiyaşar ideyaları və dahiyana uzaqgörənliklə müəyyənləşdirilmiş STRATEGIYA dayanır.

Bu gün siyasətçilərin mütləq ekseriyəti ötən əsrin ortalarında - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanı siyasi hakimiyyətə gəlməsini milli müstəqilliyə doğru aparıcı işıqlı yolun başlanğıcı kimi təsdiq edir.

Ulu öndərin qürurla dediyi "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" sözləri həmişə, hər zaman dahi rəhbərin həyatı əməli olmuş, heyatda öz real təsdiqini tapmışdır.

Ulu öndər hakimiyyətə gələndən qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsinə ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni işi sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkinin 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yer açıldı, xalqımızın güc zəifləmə qat-qat yaxşılaşdı. Respublikamızın etimlik-nəqliyyat potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan gələn gənclərin sayı 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc işə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqda özünü idarə etmək iqtidarında olan iki respublikadan birinə çevrildi. 1969-1982-ci illərdə 14 il ərzində hər il o, iqtisadi göstəricilərə və digər nailiyyətlərə görə keçmiş SSRİ-nin Keçmiş Qırmızı Bayrağına layiq görülmüşdü.

Umummilli lider 1970-ci illərdə Azərbaycanı idarə edərək SSRİ-nin dövlət idarəçiliyində olan bütün incəlikləri öyrənmiş və ölkəmizin inkişafında, çiçəklənməsində və təcrübədə istifadə etmişdi.

Təbii ki, keçmiş SSRİ-də hansı proseslərin getdiyini Heydər Əliyev hələ nəhəng dövlətin təhlükəsizlik sistemində işlədiyi vaxtdan etibarən yaxşı görürdü və siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin quruluşuna zəmin yaradan faktorların təmin edilməsi naminə maksimum istifadə etməyə çalışırdı. Onun bilavasitə rəhbərliyi ilə 1969-1982-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan ittifaq miqyasında ən qabaqcıl və hərtərəfli inkişaf etmiş respublikaya çevrildi.

Ulu öndər bütün fəaliyyəti dövründə - sovetlər dövründə Azərbaycan rəhbərlik edəndə, nəhəng bir dövlətin əsas rəhbərindən biri olanda, müstəqil Azərbaycana rəhbərliyi öz üzərinə götürməkdə həyatını canı qədər sevdiiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr etmişdir.

Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır.

1993-cü ildə ölkəmizin düşüdüyi çətin vaxtlarda xalqın qaçırışına səs verməsinin, qüdrətli olduğu və belə və xoşbəxt adından qalmaq məsuliyyətini öz üzərinə götürməyin səbəbini dahi rəhbər belə açıqlamışdır: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərinə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bələdçiliyi ümidlər məni bu vəzifəni öz üzərinə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Sonrakı hadisələr, görülmə işlər təsdiq etdi ki, dahi rəhbər özünə, verdiyi vədə əməl etmək üçün əlinə gələni əsirgəmədi. Nəticədə müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyılıb hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq ulu öndər Heydər Əliyevə nəsihət oldu.

Ulu öndər güclü dövləti müstəqilliyin əsası hesab edirdi. Buna görə də o, "Azərbaycanın dövlət müstəqilliyi yolunda fədakarlığına çalışmaq mənim həyatımın mənasıdır" deyirdi və buna qətiyyətlə əməl edirdi.

Həyatını bütövlüklə Azərbaycan və xalqa xidmətə həsr edən ümummilli lider 2003-cü il oktyabrın 14-də xalqına son müraciətində qazandıqı uğurları səbəblərini belə açıqlamışdı: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili təmənlərdir. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat əməlini yalnız sizə - bütün vətəndaş qədər sevdiiyimi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi,

milliləşmə prosesinə başladı və bu prosesi 1969-1982-ci illərdə yekunlaşdırdı;

- 19 mart 1999-cu ildə Biləsuvar çadır şəhərciyində iki məcburi köçkün şəhid ailəsinin gənclərini toynunda iştirak etməklə Prezident olaraq ən yüksək insani keyfiyyətlərini və qaçqın, məcburi köçkünlərə olan qayğısını bütün dünyaya nümayiş etdirdi;

- 12 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş birinci qəsəbənin açılışında çıxışında ilk dəfə səsləndirdi: "Nəinki məcburi köçkünlər mütləq öz doğma yurdlarına qayıdacaqlar, qaçqınlar da tarixi torpaqlarımız olan Göycə mahalına - Ələsgər yurduna qayıdacaqlar".

25 may 2001-ci ildə Biləsuvar rayonu ərazisində leysan yağışı yağdı və 21 min məcburi köçkün yaşayan şəhərcik 60 sm səviyyəsində suyun altında qaldı, məcburi köçkünlərə məxsus bütün ərzaq, ev əşyaları və paltarlar palçıqlı suda islanaraq yarırsız vəziyyətə düşdü. Ulu öndərin göstərişi ilə Biləsuvar və ətraf rayonların yamğınsöndürmə maşınlarının hamısı səfərbər olub suyu çəkirdi. Həmin gün ulu öndər gecə saat 2-yə qədər iş yerində qalaraq yarım saatdan bir tiritək və narahat səsi ilə soruşdu: "Vəziyyət necədir? İnsanlar hansı köməklik edirlər?" O, bir dəfə öz dahiliyini, insanpərvərliyini, qayğıkeşliyini və nəhayət, məcburi köçkünlərə öz münasibətini göstərdi. Bu, heç vaxt insanları və şəxslər mənim yaddaşından silinməyəcək.

96 illik bir zaman kəsiyində hər dəfə müraciət edərkən bu dahi şəxsiyyətin ucalığı daha aydın görünür.

Heydər Əliyev dünyada sayılı yüksəklik, tərəqqinin bünövrəsini hələ o zamanda qoymuşdu;

- öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq zirvəsinə yüksələ bilmişdi;

- qəlbə dahi bəşəri duyğularla döyünən ümumşəxər övladı idi;

- adı həmişə dünyanın tanınan, hörmət bəslənən siyasi liderləri, ən müdrik rəhbərləri sırasına çəkilirdi;

- dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından həmişə öz sözü, öz çəkisi, öz dəsti-xətti ilə seçilirdi;

- əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən idi;

- Azərbaycan rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində, milli dövlətçiliyində formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz rol oynamışdı.

Eyni zamanda:

- 22-24 fevral 2001-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;



# Əbədiyaşar ümummilli lider

Ali Komissarlığın icraiyyə Komitəsində təmsilçilik hüququ qazandı;

- ölkəmiz ilk sünni peykini orbitə çıxarmağa müvəffəq oldu;

- Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərə Arası Dialoq Forumu, Dünya İqtisadi Forumu - Davos Forumu və s. kimi mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəyə çevrildi.

Fərəhli həldir ki, istər ictimai-siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb.

Son 15 ildə ölkəmizin davamlı iqtisadi inkişafı göz qabarıqdır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord tempərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artdı. İxrac potensialı 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana taxminən 200 milyard dollar sərmayə qoyulub və bu sərmayenin yarısı xarici investisiyadır.

Dünyada işsizlik probleminin getdikcə dərinləşməsinə baxmayaraq, Azərbaycanın ölkəmizdə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Ulu öndər 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın bugünkü inkişafının təməlini qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI əsrin layihəsi olan "Şahdəniz-2" enerji layihəsinin reallaşdırılmaqla ölkəmizin uzunmüddətli inkişafına, işıqlı gələcəyə etibarlı təminat yaradı.

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında gərəyi işləri prioritetləri açıqlayan cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasətini davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz veririm ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" deyərək vədini real işlərlə doğrultdu.

Umummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq ələmdə böyük maraqla doğurur və ölkələr üçün örnəyə çevrilib.

Həmin marağın səbəbi olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruluşu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.

Təsəffüf deyil ki, bu gün dünyanı aparıcı dövlətlər və təşkilatlar Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qaranıtı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırmırlar. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.

Ulu öndər Heydər Əliyevin böyük siyasətəndə getməsi xalqımız üçün çox ağır müsibətərsəbəb oldu. Nəticədə Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törətdi. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu.

Umummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına layəqətli qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışdı və bu işi qətiyyətlə böyük işlər görə bildi.

Azərbaycan tərəfindən erməni lobbisi tərəfindən dünyada yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Xarici ölkələrə səfərləri zamanı əsas diqqətli bu münaqişəyə yönəldərək Ermənistanın işğalçı siyasətini dünyaya bəyan edirdi. Hatta dediklərini xəritə üzərində döndə-döndə göstərirdi və sübut edirdi ki, işğala məruz qalan Azərbaycan.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişəsinin silahlı həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnəməsi qəbul edildi. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü.

Ermənilərə atəşkəs müqaviləsi imzalanandan 1994-cü ildə, hər an dövlət çevrilişi cəhdi olan bir vəziyyətdə 11 nüfuzlu beynəlxalq şirkətlə riskli neft kontraktının imzalanması ulu öndərin şəxsiyyətinə görə reallaşdı. Be-

lə ki, dünya liderlərinin çoxu onu şəxsən tanıyıb və bilirdi ki, o, sözlərdən, əməl edəcək. Bugünkü sosial-iqtisadi nailiyyətlərimizin əsasında duran amil uzaqgörən liderin Azərbaycanın gələcək menafeyi uğrunda atdığı addımlar və həmin kontraktların imzalanmasına nail olmasıdır.

Umummilli lider dəfələrlə çadır düşərgələrində səfər etdi, yataqxanalarda, tikintisi yarımqıç qalmış binalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşdü, onların problemləri ilə yerində tanış oldu. Bu görüşlər və söhbətlər zamanı ulu öndərin qəlbən nə qədər kərdərləndiyinin, soydaşlarımızın problemlərinə necə həssaslıqla yanaşdığını dəfələrlə şahidi olmuşam.

O, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı dünya ölkələrinə nümunə göstərdi. Həmin dövrlər respublikada çox çətin vəziyyət idi və böyük iqtisadi problemlərimiz vardı. Əgər 1993-1994-cü illərdə ulu öndər beynəlxalq humanitar təşkilatları qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini həllinə calb etməsəydi, Azərbaycanda çox böyük humanitar böhran baş verə bilərdi. Bir tərəfdən təəssüf edirik ki, onun ömrü imkan vermədi ki, başladığı işi yekunlaşdırsın, digər tərəfdən isə şükür edirik ki, həmin dövrdə ölkə başqa əllərə keçmədi və ulu öndərin siyasəti hazırda da uğurla davam edir!

Məhz Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə bu sahə ilə bağlı xüsusi dövlət proqramı qəbul edildi.

Bu gün dünyanı ən nüfuzlu analitik araşdırma, tədqiqat mərkəzləri də etiraf edirlər ki, müstəqillik əldə ediləndən sonra keçən 28 il ərzində Azərbaycan dövləti başqa ölkələrin 50-100 ilə gətirdiyi qədər çox böyük inkişaf, tərəqqi yolu keçib!

1993-2003-cü illərdə ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu.

Ulu öndər Heydər Əliyevin böyük siyasətəndə getməsi xalqımız üçün çox ağır müsibətərsəbəb oldu. Nəticədə Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törətdi. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu.

Umummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına layəqətli qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışdı və bu işi qətiyyətlə böyük işlər görə bildi.

Azərbaycan tərəfindən erməni lobbisi tərəfindən dünyada yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Xarici ölkələrə səfərləri zamanı əsas diqqətli bu münaqişəyə yönəldərək Ermənistanın işğalçı siyasətini dünyaya bəyan edirdi. Hatta dediklərini xəritə üzərində döndə-döndə göstərirdi və sübut edirdi ki, işğala məruz qalan Azərbaycan.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişəsinin silahlı həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnəməsi qəbul edildi. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü.

Ermənilərə atəşkəs müqaviləsi imzalanandan 1994-cü ildə, hər an dövlət çevrilişi cəhdi olan bir vəziyyətdə 11 nüfuzlu beynəlxalq şirkətlə riskli neft kontraktının imzalanması ulu öndərin şəxsiyyətinə görə reallaşdı. Be-

lə ki, dünya liderlərinin çoxu onu şəxsən tanıyıb və bilirdi ki, o, sözlərdən, əməl edəcək. Bugünkü sosial-iqtisadi nailiyyətlərimizin əsasında duran amil uzaqgörən liderin Azərbaycanın gələcək menafeyi uğrunda atdığı addımlar və həmin kontraktların imzalanmasına nail olmasıdır.

Umummilli lider dəfələrlə çadır düşərgələrində səfər etdi, yataqxanalarda, tikintisi yarımqıç qalmış binalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşdü, onların problemləri ilə yerində tanış oldu. Bu görüşlər və söhbətlər zamanı ulu öndərin qəlbən nə qədər kərdərləndiyinin, soydaş













1923

Azərbaycanın özü qədər əbədi

2019

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev oğlu Əliyev müasir tariximizin parlaq sahifələrini yazmış, ölkəmizin inkişaf salnaməsində dərin iz qoyaraq sözün həqiqi mənasında onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhmət, tükənməz enerjiyi, işıqlı zəkası və qatıyətli iradəsi ilə xalqın, vətənin, dövlətin xidmətində dayanıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanı hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparın böyük yolun başlanğıcı qoyuldu.

Prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəldiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətə bəxş etdi. Onun çoxşaxəli siyasət ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Azərbaycanı siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsası qoydu. O, istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiöbhor programını işləyib hazırladı.

1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi" - acnəbi neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq sənəd imzalandı. Bu, keçmiş Sovet İttifaqı məkanında bu cür ilk və ən iri kontrakt idi. "Əsrin müqaviləsi" Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayıb. Kontraktın imzalanması mərasimində Heydər Əliyev bəyan etdi: "Bu müqavilənin hazırlanmasında və imzalanmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti yaxşı dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər". Bu layihənin təşəbbüskarı olan Heydər Əliyev Azərbaycanı böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə yataq inkişafına nail olundu. Heydər Əliyev Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə görünməmiş iqtisadi inkişafını təmin etdi.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlığın formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsası təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmis tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionalaşdırılması ilə xarakterizə edilir. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məqsədli sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul edilmiş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolunu, kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlət müstəqil yaşaması və inkişaf prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarların rolunu müstəsna edir. Bu realığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim ösünə çəkər, güclü sahibkarlar təbəqəsinin formalaşmasını, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarların sinfinin formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən sahibkarlara görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk görüşlərdən biri 1996-cı ildə keçirilmişdir. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdü. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla

sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyətli dövlət qurumlarına tapşırıqlar vermişdi. Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsə müsbət yanaşmış, belə bir qurumun yaradılmasına dəstəklənmişdi.

Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzlaşdıqları problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar vermə-



# Azərbaycanda sahibkarlığın təşəkkülü və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

si özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Bələ görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəlləri aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, 2002-2005-ci illər üçün Azərbaycan Sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdu.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm rolunu əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycan Sahibkarlar Günü kimi təsis edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasəti və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev öndər dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın quruluşu üçün Prezident İlham Əliyevin liderliyi altında inkişafında xüsusi rolunu, kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparın ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyəti mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilərkən həm də sahibkarlığın inkişafına güclü təkan verir. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılacaq ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz". Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqə ölkəmizin iqtisadi potensialının hərkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

2019-cu il aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlığa bağlı olmuşdur.

Ölkə Prezidenti iclasda bildirdi: "Son vaxtlar Azərbaycanı güclü sahibkarlar sinfi formalaşdırıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər?! Biz bunu yaratdıq, üstəlik kreditlər də verdiq. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il qayıtılan kreditlər hesabına 170 milyon manat həcmində kredit verəcəyimiz nəzərdə tutulmuşdur. Ona görə sahibkarlar bundan sonra da fəal olmalı və yeni müəssisələr, iş yerləri yaratmalı, iqtisadiyyatın ayrı-ayrı sahələrində daha çox investisiya qoymalı, on minlərlə insanın işlə təmin olunmasına çalışmalıdırlar".

Prezident İlham Əliyevin uğurlu işi kimi qiymətləndirdiyi 2019-cu il də özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.

Birinci rübün yekunları göstərdi ki, iqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Bu ilin birinci rübündə ümumi daxili məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz artması dövlətin apardığı müntəzəm iqtisadi siyasətin bariz nümunəsidir.

Bu dövrdə kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artmış, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulmuşdur. Bu sərmayənin 2 milyard dollarının ölkəmizin qeyri-neft sektoruna yatırılması sahibkarlar tərəfindən müsbət hal kimi qiymətləndirilir.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin sözləyirdiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il dərin iqtisadi islahatlar il kimi başa vurmuşuqsa, bu il daha çox sosial sahədə inqilabi islahatların reallaşması çevrildiyi tarix kimi yaddaşlara yazılacaq.

Təkcə fevral ayında bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyev bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, azəmiyyətli ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrini sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin sözləyirdiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək.

Dövlət başçısının fevralın 19-də imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsini sadələşdirməsi haqqında" fərman bu sahədə inqilabi yenilik etdi desək, yanılmaq. Ekspertlər bu fərmanı tikinti sahəsində məmariq amnistiyası adlandırdılar.

Dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzaladı. Problemləri kreditlərinin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatlığa son qoyuldu.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev sahibkarlarla bank arasında etimad mühitini bərpə etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dövrünün ilk ilində həyata keçirdiyi düşüncülük və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlığı şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir.

Bələ ki, son dövrlərdə dövlət başçısının tapşırıqlarına əsasən töbi fəlakət və digər hadisələr nəticəsində zərər çəkmiş sahibkarlara dəyərli zərər dəyərli hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiqlədi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Aparılmış islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapmış. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan Respublikası 2016-cı ilə müqayisədə 38 pillə irəliləyərək, 2019-cu ildə 25-ci yeri yüksəlməyə nail olmuşdur.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilmişdir. Bələ ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu il yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Bu proqramın icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord tempərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakt nəzər yetirək. 15 il ərzində ümumi daxili məhsulun 3,2 də-

subyektlərində 185 mindən çox yoxlama aparılıb.

Investisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrinin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu nəzərə alaraq, 2019-cu ilədək sahibkarlara investisiya dəyəri 2,8 mlrd. manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedicə sənəd verilib. Layihələrin 41 faizini kənd təsərrüfatı, 59 faiz isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir.

Ötən 2018-ci ildə isə sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi təqdim edilmişdir.

Prezident İlham Əliyev tərəfindən öndər dekabrın 25-də "Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmana edilən dəyişikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib. Hazırda tələbatı

hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarılar ittiifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təminatı, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparıb.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycanı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiyası və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycan və ölkə hüdudlarından kənarında tərəfdaş tapmaqda və investisiya qoşulmasında kömək göstərir.

Bütün yuxarıda göstərilənləri təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, məhrir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətinə yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına layəqətli xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev bizimlə deyil, oncaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərləri və əzəmətli ideyalarını həyata keçirməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərinləndirir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqil illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin xidmətləri və kecdiyi ömrü yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsini həmişə dərin, əhatəli, etrəfli elmi əsaslarla öyrənərək gələcək nəsillərə çatdırılacaq. Ulu öndər qısa müddətdə Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada əsa zivələndirən böyük şəxsiyyəti ilə doğma vətəni Azərbaycanı hər yerdə layiqincə təmsil etmişdir.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrlər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anılacaqdır.

Azərbaycan xalqının hələ necə necə nəslini bu böyük məkəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin gələcək üçün nəzərdə tutduğu iqtisadi ideyaları və arzuladığı gərəkləri çevirmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş siyasətçi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məkəbdən çevrilmişdir.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadıqlıq nümayiş etdirən sahibkarlarımız və biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanması və inkişaf etdirilməsində səlahiyyətlərimiz daxilində əlimizdən gələni edəcəyik.

Məmməd MUSAYEV,  
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti





1923

Azərbaycanın özü qədər əbədi

2019

# Azərbaycanın müstəqilliyini möhkəmləndirən lider

**B**ütün həyatını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuş, XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi dünyada tanınan dahi şəxsiyyət - ümummilli lider Heydər Əliyevin anadan olmasından 96 il, hakimiyyətə gəlməsindən 50 il keçir. Yarım əsr öncə Azərbaycan xalqının bütün sahələrdə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi mərhələsi başlanmışdır. Bu yüksəliş ümummilli lider Heydər Əliyevin hakimiyyətə birinci gəlişi ilə bağlı idi. Heydər Əliyevin Azərbaycana iki dəfə rəhbərlik etdiyi dövrdə ölkə inkişaf yoluna qədəm qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə düzgün siyasət aparmış, xalqın maraqlarının müdafiə və təmin etmişdir.



lərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

İqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Heydər Əliyev müstəqil respublikada tələpəli dəyişikliklərin əsasını qoydu. Onun rəhbərliyi altında müstəqil Azərbaycan bir çox ilke meydana açdı. Heydər Əliyev bir sıra cəsarətli islahatları Azərbaycanın inkişaf etməkdə olan dövlətlər sıyahısında irəli çıxardı. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsini hər birimiz görükdük. İndi ölkəmiz öz ərzaq təhlükəsizliyini təmin edən dövlətdir.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanın intibahını yeni mərhələyə - bərpə və dinamik inkişaf dövrü başlandı. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. Getdikcə güclənən iqtisadiyyat daha çox sosial sahədə özünü göstərdi. Neftdən gələn gəlir artıqca sosial layihələrin həcmi böyüdü, islahatlar sürətləndirildi.

Vətəndaşların sosial rifah halınının yaxşılaşdırılması məqsədilə əhalinin real gəlirlərinin artırılması yeni dövlət quruculuğu prosesində ümummilli liderin ön planı çıxardı. Hədəflərindən oldu. Əldə edilən maliyyə resurslarının sosial sahəyə yönəldilməsi, dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin həcminin ildən-ildən artırılması əhəmiyyətli nailiyyətlərdir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış strateji programında sosial müdafiənin gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi oldu. Xalqın rifahının yüksəldilməsi onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etdi. Elə bunun nəticəsidir ki, yeni iqtisadi sistemə keçid dövründə ümummilli lider əsas strategiya kimi bazar mənasibətləri əsasında formalaşan sosial-ölkə sosial siyasətinin qurulmasına üstünlük verdi və sosial sahədə köklü dəyişikliklərə səbəb olan qərarları imza etdi. Total bəhrən səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 1994-cü ildən başlayaraq ardıcıl, davamlı addımlar atıldı. "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərman, fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sənəd bu isti-

publikasının Qanunundan sonra ulu öndər 2002-ci ildə bir-birinin ardınca iki qanun - "İcbari ekoloji sığorta haqqında" və "Dövlət qulluqçularının icbari sığortası haqqında" qanunları imzaladı. Onun başladığı işin bu gün də davam etdirilməsinin bariz nümunəsi olaraq qeyd edə bilərik ki, ötan il "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanuna əsasən işsiz qalana müəyyən dövr ərzində sığorta ödənişləri alacaqlar. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayrı-malar hesabına aparılacaq.

Son illər ölkəmizdə səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görül-müş işlər Heydər Əliyev siyasi kursunun layiqli davam-cısı Azərbaycan Respublika-sının Prezidenti İlham Əliyev-in apardığı uğurlu sosial si-yasətlə bağlıdır.

Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də ölkə rəhbəri tərəfindən Azərbaycan icbari tibbi sığortanın təbliğ edilməsi ilə bağlı verilən qərardır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tətbiqinə başlanılan icbari tibbi sığorta 2020-ci ildən bütün ölkə ərazisində həyata keçiriləcək. Pilot layihənin tətbiqinin uğurlu nəticələri onun respublikada tətbiqinə zəmin yaradı.

Bu gün dövlət başçısının apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsinə çatdı ki, vətəndaşların sağlamlığının təmin olunması, onların keyfiyyətli tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır.

Artıq bu sahədə islahatlar aparılıb: nəinki pilot rayonlarda, eləcə də, bütün ölkədə səhiyyə sektorunda maddi-texniki bəza gücləndirilib, yüksək texnoloji müdaxilə tələb edən tibbi əməliyyatları yüksək səviyyədə həyata keçirə biləcək kadr potensialına malik sistem qurulub. Sığorta sisteminin hüquqi bazasının yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, sığorta şəbəkəsinin yarandması, Azərbaycan vətəndaşlarının sığorta ilə tanışlığı, buna müsbət münasibətinin formalaşması və s. məqamlar icbari tibbi sığortanı ölkəmizdə tətbiq etməyə imkan verir. Bu zəmini isə ulu öndərin davamçısı Prezident İlham Əliyev yaradı.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. O, səhiyyənin yeni maliyyələşmə modelidir. İcbari tibbi sığortanın əsas məqsədləri səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsi və səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsidir. Eyni zamanda, fəaliyyət göstərirlərinə əsasən ödəniş sisteminin tətbiqi və səhiyyə sahəsində sağlamlıqın qorunmasıdır.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilk dəfə ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul edilmişdir. 2018-ci ildə isə qanuna dəyişikliklər edildi. Qanun əhalinin tibbi sığortasını təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

İcbari tibbi sığorta kimi, onlarla belə layihə var ki, əsas ulu öndər tərəfindən qoyulsa da, icrası dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirildi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsində xidmət edən siyasi və iqtisadi

inkişaf konsepsiyası ondan sonrakı illərdə də uğurla davam etdirildi. Ulu öndərin ən sadıq davamçısı İlham Əliyev bu konsepsiyayı özünəməxsus - yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kəskinləşmələr nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirərək böyük bacarıqla tətbiq etdi. Nəticədə ölkə iqtisadiyyatında göstəricilər mütəmadi olaraq yüksəldi. Vaxtilə xarici investisiyalardan asılı Azərbaycan sonradan xaricə investisiya qoymaq imkanına malik ölkəyə çevrildi. Hazırda ölkəmiz ən müasir texnologiyaları tətbiq etməklə gələcək inkişafını sürətləndirən ölkə kimi tanınır.

Vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlib. Keçdiyimiz qısa tarixi dövr də sübut etdi ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səyər öz bəhrəsini verir. Ümummilli lider tərəfindən uzaqgörənliklə, mükməlləşdirilmiş müəyyən edilmiş strategiya dövlət başçısı İlham Əliyev tərəfindən dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyinə nəzərə alınmaqla reallaşdırılır. Necə deyirlər, ulu öndərin iri iri ideyaları neft-qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait yaradır. İlham Əliyevin isə dövlət quruculuğu modelini özünəməxsus ştrixlərə diqqət cəlb etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunan nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradı.


Ölkəmizin son 26 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandıqı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təməl əsasıdır.

Prezident İlham Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin və kompleks inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosial-ölkəlik faktorunun daim ön planda olmasıdır. Dövlət başçısının sosial siyasətinin də fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkəmizdə az təminatlı insan olmalıdır.

2004-cü ildən icrasına başlanan respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair dövlət programları qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm tökan verir, bu istiqamətdə geniş imkanlar açır.

Yaxın tarixi keçmişimizə nəzər saldıqda bir daha əminliklə demək olar ki, dövlətimizin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, 26 il əvvəl də belə idi, indi də belədir və sabah da belə davam edəcək.

**Zaur ƏLİYEV,**  
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin Sədri



## Şəkini sevmə və şəkiliblərinin rəğbətini qazanan rəhbər

**Ü**mummilli lider Heydər Əliyev rəhbər vəzifələrdə çalışarkən daim xalqın arasında olub və insanlarla isti münasibət qurub. Bölgə əhalisinin uğurlarına sevinib və problemlərinin həllinə dəstək olub. Bu baxımdan xalqımızın tarixində özünəməxsusluğu ilə tanınan Şəki də xüsusi nəsibini almışdır.

Ümumilikdə Şəki rayonunun inkişafında ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olub. Ulu öndər siyasi fəaliyyəti dövründə dəfələrlə Şəki şəhərinə səfər edib. Dahi rəhbərle keçirilən görüşlər şəkiliblərinin qəlbində silinməz izlər buraxıb.

Ümummilli liderin Şəkiyə ilk səfəri 1974-cü ilə təsadüf edib. O vaxt rayonda ümumrespublika müşavirəsi keçirilirdi. Tədbirə qatılan Heydər Əliyevin birbaşa göstərişi ilə rayonda köklü dəyişikliklər, xüsusən də mədarlığın inkişafında böyük tökan baş verdi. Ölkəyə mədarlığın inkişafı üçün ayrılan vəsaitin təxminən üçdəbiri - 51 milyondan 17 milyon Şəkiyə yönəldildi. Ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi ilə Şəkinin sel sularından mühafizəsi üçün bəndlərin, Kiç qay üzərində nəhəng körpünün və Yürçay su anbarının tikintisinə başlanılıb. Daşız Atçılıq İdman Mərkəzinin istifadəyə verilməsi, konserv zavodunun tikilməsi də həmin dövrə təsadüf edib.

Bu səfərdən sonra Şəkiyə sürətlə davam etdirilib. Səfərdən bir il sonra 1975-ci ildə Şəkidə ilk dəfə təbii qazın məşəli yandırılıb. 70-ci illərin sonunda isə rayon ərazisinə 71 kilometr uzunluğunda dəmiryol xətti çəkilib.

Bələ səfərlərdən biri də 2002-ci ildə baş tutub. Həmin səfər əvvəlində məhz Şəki rayonu üçün planlaşdırılsa da, ulu öndər yolboyu onu salamlamağa çıxmış insanlarla sevgisini çatdırmaq üçün məşin karvanını yolluüstü saxladaraq İsmayılı və Qəbələ rayonları ərazisində də sakinlərlə görüşüb və onları narahət edən problemləri dinləyib.

Ulu öndərin Şəki səfəri ilə bağlı o zaman Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında direktor müavini olan, hazırda şəhər icra hakimiyyəti başçısının məvini, ictimai-siyasi işlər və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova məlumat verir. Onun dedikləri: "2002-ci ilin noyabrında ulu öndər Şəkiyə gəldi. Bu səfər tarixi əhəmiyyətə malik idi. Ölkənin bütün kütləvi informasiya vasitələri də bu səfəri izləyirdi".

Musahibimizdən dediyinə görə, Heydər Əliyev Şəkidə olduqca yüksək səviyyədə qarşılanıb. Maraqlı məqamlardan biri də o olub ki, Şəhərdə işləyən daxili marşrut səmərəliliyi dəyişərək olimpiya kompleksinə tərəfə yön alıblar. İnsanlar məhz həmin istiqamətə, özü də ödənişsiz daşınırdı. Eyni zamanda, sakinlərin böyük bir qismi kütləvi şəkildə payı-piyada rəhbərin görüşünə tələsirdi.

Noyabrın 8-də Şəkiyə gələn Heydər Əliyev olimpiya kompleksində gecəleyir. Növbəti gün isə həmin obyektin açılış mərasimi olur. Zərinə xanım tribuna qalxaraq ziyalılar adından çıxış edir.

Zərinə xanım xatirələrini danışmaqda davam edir: "Şəki Olimpiya İdman Kompleksinin rəsmi açılış mərasimi şəkiliblərinin Prezidentin olacağı məkanlar arasında əvvəldən elan olunmayanları da var idi. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının qarşısına minlərlə adam çıxmışdı. Bunun üçün heç bir təşkilatlıq olmamışdı. İnsanlar Prezidentin kortecinin Şəki İpək Kombinatına oradan gedəcəyindən xəbərdar idilər. Bunu gören ulu öndər bir daha səmimiyyətinin sərgilədi. Maşını saxladıb düşərək orada toplaşan insanlarla görüşdü və çıxış etdi. Çıxışı zamanı Şəki haqqında xoş sözlər dedi. Şəhər camaatının da onu bu cür qarşılamalarına görə razılığını bildirdi. İpək kombinatında olarkən burada vəziyyətin ürəkəcan olmadığını gördü və müəssisənin fəaliyyətini bərpası ilə bağlı dərhal göstəriş verdi".

Ulu öndər kompleksdən çıxıb növbəti obyektin açılışına gedərək yollarda insan axını ilə bağlı sızılı səbəbdən məşindən düşüb xeyli məsafəni piyada qət edir. Yolboyu insanlarla görüşərək onlarla birlikdə hərəkətə olur. Hər kəs onu sevgi ilə salamlayıb şəhər ictimaiyyətinin orada olan nümayəndələri ilə ayrı-ayrılıqda görüşür.

Heydər Əliyevin "Xan sarayı"na ziyarəti də yadda qalan olub. Məhz onun bu səfərindən sonra saray bərpa olunub. Həmin səfərdən sonra Şəkinin inkişafında yeni bir dövrün, mərhələnin əsası qoyulur. İpək kombinatının işə düşməsi, "Xan sarayı"nın bərpası, çoxsaylı sosial obyektlərin tikintisinə başlanılması deyilənlərə nümunə göstərilə bilər.

Vacib məqamlardan biri də ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin onun yolunu davam etdirməsidir. Məhz elə bunun sayəsində Şəki bu gün də ölkəmizin ən inkişaf etməkdə olan bölgələri arasında seçilməkdədir. Bu da özünü sözsüz ki, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində göstərir.

**Əli SƏLİMOV,**  
"Azərbaycan"









## Mərkəzi Seçki Komissiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub



Mayın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktoruğunun rəhbəri Aleksandr Qesselin başılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin AZERTAC-a bildirdikləri ki, sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb. O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşı-

lıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırlıq səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir. Avropa Şurasının Siyasi Məsələlər Direktoruğunun rəhbəri Aleksandr Qessel MSK-dakı səmimi görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiya üçün əlaqədar görülən işlərə maraqlanıb.

Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiya ilə əməkdaşlığının hesablaşdırılması ilə bağlı geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqalı təcrübəni onların diqqətinə çatdırıb. Avropa Şurası nümayəndə heyətinin üzvləri görüş və əhatəli məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildirdilər. Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

## 250 milyard dollarlıq sərmayə

Dünya iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq "Bir kəmə, bir yol" layihəsi Azərbaycanla Çin arasında hərtərəfli əməkdaşlığa mühüm töhfələr verəcək

Əvvəlki 1-ci səh.

27 illik uğurlu diplomatik münasibətə nəzər yetirsək görürük ki, əlaqələr yüksələn xəttə keçib. Əgər 2003-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 111,7 milyon dollar təşkil edirdisə, bu rəqəm 2018-ci ildə 1,3 milyard dollar olub. Bu, Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edir.

Yeni, 15 ildə bu rəqəm 12 dəfə artıb. Son dövrlərdə isə Çindən idxal 40 faiz çoxalıb. Ölkəmizdə 120-dək Çin kapitalı şirkət qeydiyyatda alınıb. Ötən dövr ərzində Azərbaycandan Çinə 1,7 milyard dollar, onlardan isə respublikamıza 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Bakı Çinin təşəbbüsünə qoşularaq Asiya infrastruktur investisiya bankının həmtəsisçisi olub.

Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə sənədlər imzalanıb. Bu isə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsinə müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də ötən dövrdə Çinin Urumçı, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və sərəf evləri açılıb, Honkonq, Quancou, Urumçı, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumları, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxal dəstək siyasəti Azərbaycanın yüksəkkeyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.

Məhz bu göstəricilər təsdiq edir ki, Azərbaycan Çinin Cənubi Qafqazdakı əsas iqtisadi və siyasi tərəfdaşdır.

Ümumiyyətlə, Şərqi Asiya regionunun aparıcı və hegemon dövləti, geo siyasət baxımından qitənin ən təsirli ölkəsi sayılan Çini bu gün "dünya emalatxanası" adlandırırırlar. Onun məhsulları ABŞ, Kanada, Avropada olduğu kimi, Azərbaycanda da kifayət qədərdir. Belə bir siyasi, iqtisadi güclə dost olmaq Azərbaycan üçün də, şübhəsiz, böyük uğurdur.

2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər zamanı aparılan danışıqlar, əldə olunan mühüm razılaşmalar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, "İpek Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət kəsb edir.

Onu da əlavə edək ki, "Bir kəmə, bir yol" layihəsi dünya iqtisadiyyatının 40, əhalisinin isə 65 faizini əhatə edir. Bu layihənin reallaşması üçün tələb olunan investisiyanın həcmi də kifayət qədər çoxdur. Çin bu layihəyə 250 milyard dollar sərmayə qoyub.

Prezident İlham Əliyevin forumda söylədiyi kimi, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin prioritet istiqamətlərindən biri neqliyyat-tranzit sahəsidir. Çinin "Bir kəmə, bir yol" strategiyasını dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan həm də bu təşəbbüsün reallaşdırılmasında fəal iştirakçıdır. "Bir kəmə, bir yol" təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Neqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açıb. Çindən Avropaya və əks istiqamətdə yükliyin daşınmasında Azərbaycanın neqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verir.

Əminliklə söyləyə bilərik ki, Prezidentin Çinə işğuzar səfəri ilk növbədə iki ölkə arasında siyasi-iqtisadi münasibətləri daha da dərinləşdirəcək. Həmçinin "Bir kəmə, bir yol" təşəbbüsü istiqamətində həyata keçiriləcək layihələr daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident bu səfəri və ümumilikdə, forumu qiymətləndirərək dedi ki, Azərbaycan bu önəmli layihənin tərkib hissəsidir. Bu layihəyə qoşulmaqla Azərbaycanın gələcəyi artacaq, maliyyə və iqtisadi imkanları daha da genişləndəcək.

**Rəşad BAXŞƏLİYEV,**  
"Azərbaycan"

Mayın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən BƏT-in 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

AZERTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev çıxış edərək konfrans iştirakçılarının bütün dünyada əməkçilərin haqlarının davamlı qorunmasında böyük xidmətləri olan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi münasibətilə təbrik edib.

S.Möhbəliyev bildirdi ki, dünyanın aparıcı təşkilatlarından biri olan BƏT-lə sıx əməkdaşlıq etmək Azərbaycanın sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və təbiiq etmək, sosial tərəfdaşlığı (hökumət,

## Bakıda "Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi" mövzusunda konfrans

həmkarlar ittiifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsindən bəhrələnmək imkanı yaradır. Bu, həmçinin beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənilməsinə kömək edir, sahibkarlığın, eyni zamanda, kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

Sədr iştirakçılardan nəzərinə çatdırıb ki, 2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, əgər

geridə qoyduğumuz 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci ilin dərin iqtisadi islahatları illi kimi başa vurmusa, bu il daha çox sosial sahədə inqilab islahatlarının reallaşdırıldığı tarix kimi yaddaşlara yazılacaq. Təkcə fevral ayında bunu şərtləndirən amillər nəzər yetirsək görürük ki, İlham Əliyevin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, səhild ailələrinin, tələbələrini sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Bütün bunlar isə Prezidentin böyük sosial islahatlar pa-

ketinin tərkib hissəsidir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşı, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə başçısının böyük sosial paketinin tərkib hissəsi olan sənədlərə bir daha nəzər saldıqda aydın şəkildə dövlətin vətəndaşına qayğısının bir daha şahidi oluruq. Bu mühüm sosial əhəmiyyətli tədbirlər, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamladıq təsir göstərəcək, qeyri-rəsmi məşğulluq aradan qaldırılmasına da öz töhfəsini verəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə 9 mindən çox sahibkarın qeydiyyatdan keçdiyini və bunun 4 mininin hüquqi şəxs olduğunu bildirdi. BƏT-in dəstəyi ilə birgə mühüm layihələrin həyata keçirilməsini ölkəmiz üçün əhəmiyyətindən danışan M.Musayev Azərbaycan dövlətinin müəyyən etdiyi yüksək iqtisadi inkişafa və yüksək təmi-

natlı məşğulluğa nail olacağına əminliyini ifadə edib. Daha sonra BƏT-in Mərkəzi Asiya və Avropa üzrə işçilərin fəaliyyəti bürosunun reisi Serqius Qlovkask çıxış edib və konfrans iştirakçılarının əlamətdar gününə münasibətilə təbrik edib. Bildirdi ki, BƏT-də çox böyük əməyi olan Azərbaycan təşkilatı idarəetmə şurasında iştirak edir. O, BƏT-in baş direktoru Qay Rayderin Azərbaycan təşkilatının idarəetmə şurasına ilk səfərindən danışdı, texniki əməkdaşlıqla bağlı üçtərəfli komissiyanın yaradılması və proqramların imzalanmasını əhəmiyyətini diqqətə çatdırıb.

Serqius Qlovkask BƏT-in 100 illik yubileyi münasibətilə AHİK-in sədri Səttar Möhbəliyevə, sədrin birinci müavini İlyas Əliyevə, AHİK-in aparat rəhbəri Həsən Cəferovə, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova BƏT-in fəxri fərmanlarını təqdim edib.

Konfrans daha sonra öz işini 3 panel üzrə - "Əməyin gələcək sferası. Qlobal komissiyaların hesabı", "Dayanıqlı inkişafın məqsədi (8-ci məqsəd-layihə əmək)", "Sosial dialoq və sosial partnyorluq" məsələləri ətrafında qruplarda davam etdirilib, çıxışlar dinlənilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

## Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib



Mayın 6-da "Baku 2019" Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndələri və AOK-un "Baku 2019" üçün xüsusi olaraq yaradılmış Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıb.

AZERTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Əziz Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Semi-

nara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un "Baku 2019" üçün xüsusi olaraq yaradılmış Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: "Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimiz şadam. Bu gün bu seminarla idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antido-

pinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyi olmuş və onlara hər bir dəstək göstərilib".

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: "Biz Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır".

Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların "Baku 2019" haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, neqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparılıb. Festivalın Əməliyyat Komitəsi seminarla Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunaçaq medalları da nümayiş etdirib.

Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güllə yarışlarında qüvvələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunaçaq medalları da nümayiş etdirib.

## Azad RƏHİMOV: "Bakı 2019" gələcəkdə olimpiya oyunlarında iştirak edəcək gənc idmançılar üçün böyük təcrübə olacaq

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı bizim üçün çox önəmli tədbirdir. Yarışa 14-18 yaşlı idmançılar qatılacaq. Belə kompleks idman yarışları zamanı Atletlər kəndində və yarışları keçirildiyi qurğularda unudulmaz ab-hava olur. "Baku 2019" gələcəkdə Olimpiya Oyunlarında iştirak edəcək gənc idmançılar üçün böyük təcrübə olacaq.

AZERTAC xəbər verir ki, bunu mayın 6-da Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil edilmiş seminardan sonra keçirilən mətbuat konfransında Azərbaycanın

gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirdi ki, festivalda əsasən komanda idman növləri üzrə yarışlar olacaq. İstəyirik ki, idmançıların komanda növlərində də öz bacarıqlarını nümayiş etdirdinsinlər. Bakıda təşkil olunan ilk Avropa və IV İslam Həmrəyliyi oyunlarından xeyli sayda avadanlıq saxlanmışdır. Könlülülər yarışa tam hazırdır. Müraçiet edən 12 mindən çox könlülünün 8 mini müsahibədən keçib və yarış üçün 2500 nəfər seçilib. Bugünkü 2700 idmançı və 1300 nümayəndə iştirakını təsdiqləyib. Hakim və digər qonaqlarla birlikdə 5 min nəfərin Bakıya gələcəyini gözləyirik.

"Bilet satışı üçün "ITicket" şirkəti ilə müqavilə bağlanıb. Açıılış və bağlanış mərasimlərinə biletlər 5-10 manata, yarışlara isə pulsuz olacaq. Biletlər iyunun 10-dan satışa çıxarılacaq. Festivala hazırlıq işlərində əsasən yerli mütəxəssislər çalışır. Yalnız bir cənəbi mütəxəssis neqliyyat planının hazırlanmasında bizimlə əməkdaşlıq edir. Həmin şəxs "Formula-1" yarışlarının da neqliyyat planını tərtib edib", - deyir A.Rəhimov bildirib.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki festivalın hazırlıq işini yüksək qiymətləndirib. Dörd il əvvəl I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olundu-

ğunu vurğulayan C.Visaçki bu festivalın da uğurla keçiriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, belə tədbirlər Azərbaycanın dünyada təbliği üçün yeni imkanlar açıb. Belə uğurlu layihənin bir parçası olmaq mənim üçün qürurvericidir.

Sonra festivaldan bəhs edən vitseqarx nümayiş olub.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güllə yarışlarında qüvvələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunaçaq medalları da nümayiş etdirib.

## Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının medalları ictimaiyyətə təqdim edilib

Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının medalları mayın 6-da ictimaiyyətə təqdim olub.

AZERTAC xəbər verir ki, mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitseprezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və digərləri iştirak ediblər.

Üzərində "Baku 2019"ün loqosu əks olunan qızıl, gümüş və bürünc medallarınn dizaynı Bakının irs və mədəniyyəti, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Medaldada od və Azərbaycan paytaxtının müasir möhtəşəm məmarlıq abidələrindən olan Alov qüllələrinin və Heydər Əliyev Mərkəzinin təsvirləri yer alıb. Medalın digər üzün-



də isə Avropa Olimpiya Komitəsinin emblemi əks olub. Mükafatlar "Azersuvenir" MMC tərəfindən "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Medalların dizaynından danışan gənclər və idman naziri Azad Rəhimov vurğulayıb: "Festivalın başlanmasına



ki bildirdi: "Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının rəsmi medallarını görməkdən böyük məmnunluq hissi duyuruq. Hər bir idmançı üçün mükafat onun uğur və qələbələrini rəmzi olaraq əbəd qalır. Biz bütün idmançıların Olimpiya dəyərlərini bölüşdüyünə və onların bir daha Azərbaycandan öz ölkələrinə uğurlarıdan qaynaqlanan böyük sevinc hissi-

ni, həmçinin dostluq, dözümlülük və sülh məsələlərini aparacaqlarına inam bəsləyirik".

Qeyd edək ki, iyulun 21-27-də keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi təşkil olunacaq. Yarışlarda iştirak edənlərə 298 medal dastı uğrunda mübarizə aparılacaq. Festivalda 3600-dən çox atlet idmanın on növü üzrə yarışacaq.





# Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının 5 illiyi qeyd edilib



Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə yaradılıb. Azərbaycanın multikulturalizm modelinin siyasi banisi məhz ulu öndər Heydər Əliyevdir. Əgər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətə bağlılıqdan, dinlərarası dialoqdan, din-dövlət münasibətindən danışmaq mümkün olmazdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və global müstəvidə həyata keçirilir. Azərbaycanın multikulturalizm modeli dünyada hər kəs tərəfindən etiraf olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, BBMM-in Himayəçilik Şurasının üzvü Leyla Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə həyata keçirilən tədbirlər ölkəmizin multikulturalizm modelinin, Azərbaycanı dünyada tolerantlik mühtəvinin təbliğ olunmasında müstəsna rol oynayır. Mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlərə-

si və xalqlararası dostluq təbliğ olunsun. Prezident İlham Əliyevin deydiyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlət başçısının siyasətidir. BBMM də bu siyasətə öz töhfəsini verir.

Sonra BBMM-in 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ötən 5 il ərzində görülən işlərdən danışdı. Bildirdi ki, multikulturalizmin mənafehi, qürurverici istiqaməti Prezident İlham Əliyev müəyyənləşdirib. Dövlət başçısı 5 il bundan əvvəl deyib ki, Azərbaycan xalqının qanıqadək multikulturalizm əhvali-ruhiyyəsinə bütün dünya daha yaxşı bilməlidir.

Kamal Abdullayev deyib ki, Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qarşılıqlı şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərfli və niqibin bir qütübü də var. BBMM yarananda dövlət başçısı qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizm hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirik ki, BBMM bu vəzifəni özündən gəlmişdi. Dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərslər çap edilir. Bu fənni keçən gənclər çış və yay məktəblərində iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Mətbuat Xidmətinin müdiri Etibar Nəcəfov deyib ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Multikulturalizm

Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki integrasiya siyasətini möhkəmləndirir. Mərkəz Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Multikulturalizm siyasəti həm daxili, həm xarici siyasətdə özünü açıq büruzə verir. BBMM ölkəmizin əhalisində Azərbaycan multikulturalizmi siyasətinin əsaslarını çatdırır. Bu istiqamətdə mərkəzin layihələrindən biri də ali məktəblərdə tədris olunan "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləridir. Bu layihə 2015-ci ildən həyata keçirilib. Prezident İlham Əliyevin uqurlu siyasəti nəticəsində BBMM Azərbaycan haqqında biliklərini, ölkəmizin imkanlarını daha da yaxşılaşdırılması baxımından önəmli bazaya çevrilib. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində mənafehi sarmayəçiliyinə, dövlətimizin milli təhlükəsizliyinə baxımından da önəmli amilə çevrilib. BBMM-in fəaliyyəti, həmçinin Azərbaycan xalqının mənafehi zənginliyini, Qarabağ haqqçılıqlarının dünyaya çatdırılmasına kömək edir.

BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycanı multikultural, tolerant mühtəvinin üstünlüklerinden danışdı. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurları dünya dövrləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini bildirdilər. Azərbaycanda multikulturalizmin həyatı tədris olduq, ölkəmizdə multikultural dəyərlərin, tolerantlığın ənənələrinin öslərə söykəndiyi qeyd edildi. Azərbaycan multikultural dəyərlərinin dünyada tanınması baxımından BBMM-in fəaliyyəti yüksək qiymətləndirilib.

BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot multikulturalizm etnik mənafehiyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyini və bunun tədricən baş verdiyini deyib. J.Skot BBMM-in fəaliyyətindən danışıqda bildirdi ki, mərkəzin sayəsində Azərbaycanda baş verən hadisələr, buradakı multikultural mühtəvinə məlumat almaq mümkündür.

BBMM-in Moldova nümayəndəliyinin rəhbəri Aurelia Qriqoriu multikulturalizmin Azərbaycanda həyat təzi olduğunu qeyd edib. O deyib ki, indi dünya təhlükə ilə üzləşib, ekstremizmə yarımlar. Bu siyasətin sonu yoxdur. Bu siyasətə alternativ Azərbaycan Prezidenti İlham Əliyev özlünün uzaqgörən, müdrik siyasəti ilə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev göstərdi ki, çıxış yolu multikulturalizm siyasətidir. Multikulturalizm Azərbaycan dövlət siyasətidir. Bu, bir fenomenidir. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq, Azərbaycan sülh, hörmət, insəneverlik ab-havasını təmin edir. Azərbaycan dünyanı 5 ən tolerant ölkəsi siyahısında və dini tolerantlığın nümunəsi sayılır.

BBMM-in Almaniya nümayəndəliyinin rəhbəri Birgit Vaysgerber deyib ki, o, Azərbaycana olan sevgisini Almaniya xalqına aşılamaq istəyir. O, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanını əldə etdiyi üçün BBMM-ə təşəkkürünü bildirdi.

Yubiley tədbiri bədi hissə ilə davam edib. Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusunda həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

## Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib



Mayın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatlığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşları, Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlər - Azərbaycanın, Türkiyənin, Qazaxistanın və Qırğızistanın informasiya və media üzrə rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, Kazinform, Kabar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak ediblər.

İşçi qrupunun toplantısında VI iclasdan sonrakı dövrdə görülən işlər, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlıq inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün program mübadiləsi və təlim kurslarının təşkilatı, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və digər məsələlər müzakirə edildi.

Toplantını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman açaraq müzakirə olunan məsələlər barədə məlumat verdi. Azərbaycanın İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktorunun müavini Murad Hüseynov bildirdi ki, operativ xəbər və videomübadilələrin həyata keçirilməsi üçün texniki baxımdan mükməllək şəbəkə qurulmalıdır. O əlavə edib ki, İctimai Televiziya Avropa Yayım Birliyi ilə bu şəkildə rahat əməkdaşlıq edib. M.Hüseynov Şuraya üzv ölkələrin televiziyaalanın səhər verilişlərinə canlı yayıma qoşulması təşəbbüsü ilə çıxış edib. Təklif Şura üzvləri tərəfindən müsbət qarşılandı.

Ömər Kocaman səslənən təkliflərin reallaşdırılması istiqamətində işlərin aparılmasının zəruri olduğunu deyib. O, həmçinin təklif edib ki, iyunda Şuranın növbəti iclası keçirilsin. "TRT AVAZ" telekanalının əlaqələndiricisi Sedat Sağırkaya Azərbaycanda və Orta Asiya ölkələrindəki telekanallarla əməkdaşlıq həyata keçirdiklərini, bu əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdilli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər bir kanalın tövsiyələri nəzərə alınır, çəkilən sənədli filmlərin mübadiləsi aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirdi ki, tərəflərin bir-biriləri ilə əməkdaşlıq şəraitində çalışmaları üçün çoxtərəfli müzakirələr platforması yaradılmalıdır. Bunun üçün katiblikdən və üzv ölkələrdən məsul şəxslər təyin olunmalıdır.

Ömər Kocaman qeyd edib ki, Şura bunun üçün orta virtual şəbəkə yaratmaqla bağlı qərarə gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq. Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, seriyaların və videomaterialların hazırlanması məsələsi müzakirə olub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması barədə təklif irəli sürüldü.

Sedat Sağırkaya qeyd edib ki, Şura bunun üçün orta virtual şəbəkə yaratmaqla bağlı qərarə gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq. Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, seriyaların və videomaterialların hazırlanması məsələsi müzakirə olub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması barədə təklif irəli sürüldü.

davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdilli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər bir kanalın tövsiyələri nəzərə alınır, çəkilən sənədli filmlərin mübadiləsi aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirdi ki, tərəflərin bir-biriləri ilə əməkdaşlıq şəraitində çalışmaları üçün çoxtərəfli müzakirələr platforması yaradılmalıdır. Bunun üçün katiblikdən və üzv ölkələrdən məsul şəxslər təyin olunmalıdır.

Ömər Kocaman qeyd edib ki, Şura bunun üçün orta virtual şəbəkə yaratmaqla bağlı qərarə gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq. Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, seriyaların və videomaterialların hazırlanması məsələsi müzakirə olub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması barədə təklif irəli sürüldü.

Sedat Sağırkaya qeyd edib ki, Şura bunun üçün orta virtual şəbəkə yaratmaqla bağlı qərarə gəlib. İyunda keçiriləcək toplantıda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq. Daha sonra Türk Şurasına üzv dövlətlərin tarixi və mədəniyyəti barədə filmlərin, seriyaların və videomaterialların hazırlanması məsələsi müzakirə olub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması barədə təklif irəli sürüldü.

KAZINFORM agentliyinin şef redaktoru Bakiyev Yerbasov da təmsil etdiyi qurumun türkdilli dövlətlərin xəbər agentlikləri ilə əməkdaşlıq həyata keçirdiyini bildirdi. O, Şuranın orta xəbər blokunun gücləndirilməsi təklifi ilə çıxış edib.

Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Əli Türker Partini bildirdi ki, təmsil etdiyi qurum türkdilli dövlətlərin agentlikləri ilə əməkdaşlığa böyük önəm verir. Agentliyin təşkil etdiyi akademiya Azərbaycan, Qazaxıstan, Qırğızıstandan və digər dövlətlərdən olan mətbuat nümayəndələri kurs keçirib.


Agentliyin Bakı bürosunun rəhbəri Tolqa Özgenc AZƏRTAC-ın rəhbərlik etdiyi OANA-nın saytında türkdilli ölkələrlə bağlı xəbərlərin paylaşılmasının önəmli qeyd edib. Sonda "TRT AVAZ"ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin mayın 7-də keçiriləcək ikinci sessiyasında ibarət toplantısında isə ikitərəfli görüşlər təşkil olunacaq, gündəlikdə duran məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanması mərasimi olacaq.

## Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonu" keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonu" keçirilib.

AZƏRTAC xəbər verir ki, marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Umumrusiya Mətbuatçılar Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. "Küləyə qalib gəl" Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanların birlişməsinə, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib.



Moskva "Dostluq marafonu"nun məsafəsi 8 kilometrə yaxın olub. İştirakçılar "Universitet" metrosunun yaxınlığında start götürərək şəhərin müxtəlif yerlərindən

- Kosigin küçəsindən, "Vobroyev qorı"ndan, Puşkinskiy və Frunzenskiy sahəliboyundan, "Neskuçni sad"dan keçərək Qorki parkında finişə çatıblar.

## Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinə olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RIİB) və Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinə keçirilib.

Şəki-Zaqatala bölgəsində əhali arasında skrining proqramına uyğun olaraq Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RIİB) dəstəyi ilə keçirilən profilaktik müayinə günləri başa çatıb.

MOM-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-dan mayın 4-dək olan müddət ərzində Milli Onkologiya Mərkəzinin səyər həkim briqadaları bölgə əhalisini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mamografiya, ultrasəs və rentgen müayinələrindən keçiriblər.

Son olaraq mayın 4-də Şəkidə 866 nəfər pasiyent onkoloji tibbi müayinədən keçirilib. Beləliklə, 9 günlük profilaktik müayinə prosesində bölgənin ümumilikdə 3708 sakini sağlıq durumları haqqında ixtisaslı, dəqiq və operativ məlumatlar əldə ediblər.

Mayın 4-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında profilaktik müayinə zamanı sağ xəstəliyinə şübhə aşkar edilmiş iki nəfər üzərində açıq cərrahiyyə əməliyyatı aparmaq qərarə alınıb. Onkologiya Mərkəzi tərəfindən Şəki rayonundan olan iki sakinin qalxanvarı vəz nahiyəsində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Əməliyyat ağır və mürəkkəb şəraitdə keçirilsə də, onların həyatı təhlükə mənbəyini aradan qaldırmaq mümkün olub. Hər iki xəstə özüni çox yaxşı hiss edib, sağlamlıqları ilə bağlı heç bir narahət yoxdur.

Elə həmin gün Şəkidə Heydər Əliyev Mərkəzində skrining proqramı çərçivəsində RIİB və MOM-un birgə təşkilatlığı və dəstəyi ilə "Bədxəsalə işlərin diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans giriş sözü ilə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş hakimi Azad Kərimli açdı. Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev ölkəmizdə onkologiya sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışdı.

Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi həkimlərinin "Başboyun şişlərinin müasir cərrahi müalicəsi", "Sinonazal və intrakanal yerləşmiş törəmələrə endonazal en-

doskopik yanaşma", "Uşaqlıq boynu xərçənginə müasir yanaşma", "Süd vəzi xərçəngi: epidemiologiya, risk faktorları, diaqnostika", "Azərbaycanda uşaq onkologiyasının inkişafı" və digər mövzularda çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir innovativ yanaşmaları özündə əks etdirən çıxışlar böyük maraqla qarşılandı.

Konfransda Şəki-Zaqatala bölgəsində, eləcə də qonşu Ucar, Göyçay, Ağdaş, İsmayıllı və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahlar iştirak ediblər. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatlığı ilə əhali arasında skrining proqramlarının Azərbaycanın digər bölgələrində reallaşdırılması nəzərdə tutulur.





# “Qarabağ” yenidən ölkə çempionudur!

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub. Ağdamın “Qarabağ” komandası “Səbail”ə 4:0 hesabı ilə qalib gələrək sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Xal hesabını 63-ə çatdıraraq ağdamlılar bu qələbədə son izləyiciləri üçün əhatməz olub. Bununla da Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə ölkə çempionu adını qazanıb.



“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin edib. İlk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu milli çempionat tarixində medal qazanan 17-ci komandadır.

Ötən tur doğma meydanında “Sumqayıt”a məğlub olaraq çempionluq yarışında xal itirən “Neftçi” isə səfərdə “Qəbələ”dən üstün olub 3:1. Bununla da hesabında 58 xal olan paytaxt təmsilçisi gümüş mükafatını rəsmiləşdirib.

Turun digər iki matçı isə son pillədə yer alacaq komandanın adına aydınlıq gətirib. “Sumqayıt”-“Sabah” matçında meydan sahiblərinin 1:0 hesablı qələbəsi qeydə alınıb. Həmin qarşılaşmadan

bir neçə saat əvvəl “Keşlə”nin “Zirə”yə (1:3) məğlubiyətindən lazımcına yaralanan sumqayıtlar bununla xallarının sayını 26-yə yüksəldərək 7-ci pillədəki mövqeyini möhkəmləndirib.

N	Klublar	O	Q	H	M	T-F	X
1	Qarabağ	27	19	6	2	62-19	63
2	Neftçi	27	17	7	3	50-23	58
3	Səbail	27	12	5	10	33-33	41
4	Qəbələ	27	9	9	9	31-32	36
5	Zirə	27	7	7	13	27-40	28
6	Sabah	27	7	6	14	20-38	27
7	Sumqayıt	27	7	5	15	23-42	26
8	Keşlə	27	5	5	17	25-44	20

# Azərbaycan “ışığı” Avropada

“Azərenerji” Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb

Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlməli strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisinin idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir.



nıya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. Qeyd edək ki, may ayı üçün Yunanıstan hərəcında 7,

Bolqarıstan hərəcında 5 şirkət qalib olub ki, onların da hər ikisində “Azərenerji” ASC uğur əldə edib. “Azərenerji” ASC qarşısındakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

Qeyd edək ki, “Azərenerji” ASC ixrac imkanlarının artırılması ilə yanaşı enerji sisteminin etibarlılığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün Reabilitasiya Programına uyğun olaraq itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.

“Azərbaycan”

# 8 yaşlı gimnastımızın parlaq qələbələri

Bu gün gimnastlarımız idmanın bu növü üzrə mötəbər yarışlardan medallarla qayıdaraq xalqımızı sevindirirlər. Onların arasında son vaxtlar yeniyetmə idmançıların göstərdikləri nəticələr daha çox diqqət cəlb etməkdədir. Belə gimnastlarımızdan biri də 8 yaşlı Mina Abbasovadır.



Bu günlərdə Macarıstanın Harkani şəhərində 17 ölkədən 395 gimnastın qatıldığı XVI ənənəvi “Pecs” kuboku uğrunda turnirdə təmsilçimiz inamla çıxış edərək 3-cü yeri layiq görüldü.

Sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görüldü. O, beş yaşından etibarən Macarıstanı təmsil edən gimnastın rəhbərliyini icazəsi ilə Azərbaycanı təmsil edən İncə Məhəmməd rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. Atletlik qatıldığı bütün beynəlxalq yarışlarda və

lidaylarının işi ilə bağlı ezam olunduqları ölkəni - Macarıstanı təmsil etməyə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycanı təmsil edən İncə Məhəmməd rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. Atletlik qatıldığı bütün beynəlxalq yarışlarda və

onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq Azərbaycanı təmsil etməsi üçün icazə veriblər. Şirin və gözəl simalı balaca gimnast Azərbaycan qürbət eldə digər millətlərin nümayəndələrinə, xüsusilə də müəllimlərinə və həmyaşdıklarına sevdik bildiyi üçün özünü çox xoşbəxt sayır. Ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Minanın uğurları hələ qarşıdadır. Əsas məqsədi isə növbəti turnirlərdə qızıl medalları qazanmaqdır. Ümid edirik ki, gimnastımız qarşısına qoyduğu məqsədə nail olacaq, yeni qələbələri ilə hamını sevindirəcək.

“Azərbaycan”

# Paytaxtda tullantıların idarə olunması prosesində innovasiyalar tətbiq ediləcək

Dövlət başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və buna uyğun olaraq şirkət tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çəşidlənməsinin idarə olunması sahəsində innovasiya hazırlanması işləri sürətlə davam edir. Bu işlərin əsas məqsədi Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çəşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.



Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Vilson Bakıda işləyib və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitoring Mərkəzində 2 həftə ərzində ərazidən yığılması məişət tullantılarının kompozisiyası araşdırılıb. Bu müddət başa çatdıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tətbiqi edilməsi üçün lazımı qərarlar verilib.

Bələ ki, məişət tullantılarının yığılma sahəsində hansı çəşidləmə növlərinin tətbiqi və onların daşınmasında daha səmərəli marşrutların təyin olunması istiqamətində işlər aparılır. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabları (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

# Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərimizdən Azərbaycanın əraziyə hücumları qarşılıqda atəşkəs pozulub.

İşğal altında olan Ağdam rayonunun Baş Qərənd, Abdinli, Şirvanlı, Novruzlu, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.

# Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını müəyyən edilməsi, respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən kiçik dövlət müəssisə və obyektlərini, habelə özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət müəssisələrində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə açıq tender elan edir.

Tender 4 LOT üzrə keçirilir:  
 LOT 1 - Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərin nizamnamə kapitalının müəyyən edilməsi;  
 LOT 2 - Respublikanın müxtəlif rayon və şəhərlərində (Bakı şəhəri istisna olmaqla) yerləşən kiçik dövlət müəssisə və obyektlərinin bazar dəyərinin müəyyən edilməsi;  
 LOT 3 - Bakı şəhərində yerləşən dövlət müəssisələrində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi;  
 LOT 4 - Respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən (Bakı şəhəri istisna olmaqla) dövlət müəssisələrində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi.

Tenderdə dəşiməz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşmış peşakar rezident və qeyri-resident hüquqi şəxslər, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxs birliyi (konsorsium) cəlb edilə bilər. Hər bir LOT üçün iştirak haqqı 500 (beş yüz) manat müəyyən edilmişdir. Tenderin hər hansı LOT-unda iştirak etmək istəyənlər həmin LOT üçün 500 (beş yüz) manat məbləğində iştirak haqqını əşğıdə göstərilən bank hesabına köçürdükdən sonra tenderin həmin LOT-unun əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səforov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 812, tel.: +99412 490-24-08, əlavə 357; faks: +99412 490-33-59) ünvanından ala bilərlər.

**Emittent**  
 Dövlət Xəzindərlər Agentliyi  
 Bank kodu: 210005  
 VÖEN: 1401555071  
 Müxbir hesab: AZ41NABZ01360100000000003944  
 SWIFT: BIK: CTREAZ22

**Alan**  
 Əmlak Məsələləri Dövlət Komitəsi  
 VÖEN: 2000015631  
 H/H: AZ84CTRE0000000000002647970  
 Büdcə səviyyəsinin kodu: 7  
 Büdcə təsnifatının kodu: 142340

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**  
 İddiaçıların tenderin bir və ya bir neçə LOT-unda iştirak etmək üçün hər bir LOT üzrə ayrı-ayrılıqda əşğıdakı sənədləri təqdim etməlidirlər:  
 - tenderin müvafiq LOT-unda iştirak etmək üçün yazılı mürciəti;  
 - tenderin müvafiq LOT-unun iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
 - müvafiq LOT üzrə tender təklifi (zərflərin açıldığı tarixdən sonra an azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);  
 - müvafiq LOT üzrə tender təklifi dəyərinin 1 (bir) faizdən az olmayan həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra an azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**  
 İddiaçıların tenderin bir və ya bir neçə LOT-unda iştirak etmək üçün hər bir LOT üzrə ayrı-ayrılıqda əşğıdakı sənədləri təqdim etməlidirlər:  
 - tenderin müvafiq LOT-unda iştirak etmək üçün yazılı mürciəti;  
 - tenderin müvafiq LOT-unun iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
 - müvafiq LOT üzrə tender təklifi (zərflərin açıldığı tarixdən sonra an azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);  
 - müvafiq LOT üzrə tender təklifi dəyərinin 1 (bir) faizdən az olmayan həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra an azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**  
 İddiaçıların tenderin bir və ya bir neçə LOT-unda iştirak etmək üçün hər bir LOT üzrə ayrı-ayrılıqda əşğıdakı sənədləri təqdim etməlidirlər:  
 - tenderin müvafiq LOT-unda iştirak etmək üçün yazılı mürciəti;  
 - tenderin müvafiq LOT-unun iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
 - müvafiq LOT üzrə tender təklifi (zərflərin açıldığı tarixdən sonra an azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);  
 - müvafiq LOT üzrə tender təklifi dəyərinin 1 (bir) faizdən az olmayan həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra an azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzeti 16.02.2019-cu il tarixində elan edilmiş Access Network şəbəkə bağlantılarının 2019-cu ildə genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə tələb olunan modulların satın alınması üzrə açıq tender prosedurunun qalibi “Muğan Ticarət Təchizat” MMC müəyyənləşdirilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və “Muğan Ticarət Təchizat” MMC arasında 542 053,30 (beş yüz qırx iki min əlli üç manat 30 qəpik) manat dəyərinə 02 may 2019-cu il tarixi satınalma müqaviləsi imzalanmışdır.

*Tender komissiyası*

## Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

### “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “İqtisadiyyat Nazirliyi üçün avadanlığın satın alınması” layihəsi üzrə açıq tender elan edir

İşlərin yerinə yetirilməsi müddəti 45 gündür.

Tender iştirakçılarında təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində əşğıdakı meyarlara üstünlük verilecəkdir: qiymət, keyfiyyət, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, texniki imkanlar, kadrlar potensialı.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu əşğıdakı ünvanından ala bilərlər:  
 AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi  
 Əlaqələndirici şəxs: Günel Quliyeva, tel: 493-88-67 (daxili: 23-67)

**Təşkilatın adı:** İqtisadiyyat Nazirliyi  
**VÖEN:** 1700012751  
**Hesab:** AZ82CTRE00000000000002098501  
**Bank rekvizitləri:** Dövlət Xəzinədarlığı Agentliyi  
**Kod:** 210005  
**M/H:** AZ41NABZ01360100000000003944  
**VÖEN:** 1401555071  
**SWIFT:** CTREAZ22  
**Büdcə səviyyəsinin kodu:** 7  
**İqtisadi təsnifat:** 142340

**Ünvan:** AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi  
**Telefon:** 493-88-67; **Faks:** 498-85-19

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak etmək üçün əşğıdakı sənədləri təqdim etməlidirlər:  
 - tenderdə iştirak etmək üçün yazılı mürciəti;  
 - iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;  
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
 - vergilər, sosial və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi və sosial müdafiə orqanlarından arayışlar;  
 - iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
 - iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;  
 - tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalı);  
 - tender təklifi qiymətinin 1 faizi həcmində (teklifin təminatı) bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);  
 - müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı texniki imkanları haqqında arayış;  
 - şərtlər toplusunda nəzərdə tutulan digər tələblər.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 iyun 2019-cu il saat 17:00-dək, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərflə 24 iyun 2019-cu il saat 17:00-dək İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 25 iyun 2019-cu il saat 15:00-də yuxarıda qeyd olunan ünvanında açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

*Tender komissiyası*





## Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi yeni katrirlərin alınması və dolumu, printerlərə texniki xidmətin satın alınması məqsədilə açıq tender elan edir

Təkrar

### Tender 1 LOT üzrə keçirilir.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə, yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Radiotezliklər İdarəsinin Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə, 6-cı mərtəbə (əlaqələndirici şəxs: Qaryaqdı Nağıyev, əlaqə telefonu: +99412-598-21-37) ünvanından ala bilərlər.

**İştirak haqqı: 700 (yeddi yüz) manat.**

**H/H: AZ78AZPO91015461200420100072**

**Bankın adı: "Azərpoçt" MMC PF1**

**Bankın VÖEN-i: 9900037711**

**Bankın kodu: 691011**

**M/H: AZ76NABZ0135010000000094944**

**SWIFT: AZPOAZ22**

### İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin qiymətinin 1 faizi həcmində bank təminatı (zərfin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2019-cu il saat 17:00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06 iyun 2019-cu il saat 17:00-a kimi Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə, 6-cı mərtəbə, Dövlət Radiotezliklər İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 07 iyun 2019-cu il saat 11:00-da Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnformasiya Texnologiyaları üzrə avadanlıqların satın alınmasına dair açıq tender elan edir

Təkrar

Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənbəyindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iştirak etmək üçün iştirak edə bilərlər.

Tenderdə iştirak etmək üçün iştirakçı aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və reyestr-dən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsinin imzalanmaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxədə (əsl və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank qərarı və formasında - tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox qüvvədə olmalıdır);
- son bir ili əhatə edən maliyyə dövriyyəsinə əks etdirən bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- digər sənədlər.

Tender proseduru 11 iyun 2019-cu il saat 16:00-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 27) keçiriləcəkdir.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 10 iyun 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən gec

29 may 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər və sənədlər açılmadan geri qaytarılacaq və iştirakçı tenderə buraxılmayacaqdır.

İştirak haqqı 500 manat təşkil edir və tenderin nəticələrindən asılı olmayaraq geri qaytarılmır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının aşağıdakı hesabına köçürülməlidir:

**Bank: ASC "Xalq" Bankının "Sahil" filialı**  
**Bank VÖEN: 2000296061**  
**Müxbir hesab: AZ24NABZ0135010000000067944**  
**Kod: 510675**  
**SWIFT: HAJCAZ 22**  
**İBAN: AZ92 HAJC NCRA ZN00 9000 7131 0001**  
**VÖEN: 1403372311**

Malgöndөрөнлөр (podratçılar) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Maliyyə və satınalmalar idarəsinin aparıcı mütəxəssisi Rüstəm Kərimov (rustam.karimov@fimsa.az, tel.: +99412 493-50-58, daxili 285; faks: 498-12-14).

Tender komissiyası

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti dəftərxana və təsərrüfat mallarının satın alınması ilə əlaqədar açıq tender elan edir

Təkrar

### Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Dəftərxana və təsərrüfat mallarının alınması  
 Tender iştirakçılarının təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatin Əsgərova küçəsi, 85 (əlaqələndirici şəxs: Bəşirova Reyhano (012) 596-32-73) ünvanından ala bilərlər.

**LOT 1 - 300 AZN**

**Satınalma təşkilatı: Dövlət Məşğulluq Xidməti**

**VÖEN: 1300144711**

**Bank: Dövlət Xəzinədarlığı Agentliyi**

**KOD: 210005**

**Müxbir Hesab: AZ41NABZ0136010000000003944**

**VÖEN: 1401555071**

**SWIFT: CTREAZ22**

**H/HESABI: AZ18CTRE00000000000004788202**

**Büdcə gəlirlərinin təsnifat kodu: 142340**

**Büdcə vəsaitlərinin kodu: 7**

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları;
- digər sənədlər (---).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 may 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 iyun 2019-cu il saat 18:00-a qədər Bakı şəhəri, S.Əsgərova, 85 ünvanında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 10 iyun 2019-cu il saat 15:00-da Bakı şəhəri, S.Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi nəqliyyat vasitələrinin illik servis xidmətinin satın alınması məqsədilə açıq tender elan edir

Təkrar

### Tender 1 LOT üzrə keçirilir.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə, yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Radiotezliklər İdarəsinin Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə, 6-cı mərtəbə (əlaqələndirici şəxs: Qaryaqdı Nağıyev, əlaqə telefonu: +99412-598-21-37) ünvanından ala bilərlər.

**İştirak haqqı: 500 (beş yüz) manat**

**H/H: AZ78AZPO91015461200420100072**

**Bankın adı: "Azərpoçt" MMC PF1**

**Bankın VÖEN-i: 9900037711**

**Bankın kodu: 691011**

**M/H: AZ76NABZ0135010000000094944**

**SWIFT: AZPOAZ22**

### İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin qiymətinin 1 faizi həcmində bank təminatı (zərfin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2019-cu il saat 17:00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06 iyun 2019-cu il saat 17:00-a kimi Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə, 6-cı mərtəbə, Dövlət Radiotezliklər İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 07 iyun 2019-cu il saat 11:00-da Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə ünvanında açılacaqdır.


İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## «AZƏRBAYCAN» qəzetinin reklam xidməti

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,  
 Mətləbi prospekti,  
 529-cu məhəllə, IV mərtəbə  
 e-mail:  
 secretary@azerbaijan-news.az  
 az.reklam@mail.ru  
 azerbaijan-news@mail.ru  
 www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
 Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
 538-97-96,  
 Mosul katib - 539-43-23,  
 Mosul katib müavini - 539-44-91,  
 Parlament və siyasət şöbəsi - 539-72-39,  
 539-84-41, 539-21-00,  
 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
 və informasiya şöbəsi - 432-37-68,  
 Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
 Reklam şöbəsi - 539-49-20, 538-31-11,  
 Kompüter mərkəzi - 538-20-87,  
 Fotolüstrasiya şöbəsi - 538-84-73,  
 Məhsul - 539-59-33,  
 Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin  
 kompüter mərkəzində  
 yığıb sahifələndirib  
 "Azərbaycan" nəşriyyatında  
 çap edilmişdir.

Rəsmi sənəd və çıxışlarda  
 sütyunlarla barabər,  
 dərc üçün göndərilən digər  
 yazılarda fikirlər də  
 Azərbaycan dövlətinin  
 mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir  
 və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 9054  
 Sifariş 1535  
 Qiyməti 40 qəpik

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Prokurorluğunun kollektivni prokurorluğunun veterani  
**GÜRŞAD HÜMBƏTOVUN**  
 vəfatından kədərliyini bildirir və mərhumun ailəsinə dərin hüznü  
 başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivni İsmayilli rayon müstəntiqi  
 Eldar Məmmədova, atası  
**İMDAD MÜƏLLİMİN**  
 vəfatından kədərliyini bildirir və dərin hüznü başsağlığı verir.

Tender komissiyası